

"Hərbi həkim ekspertizası haqqında Əsasname"yə dəyişiklik edildi



"Hərbi həkim ekspertizası haqqında Əsasname"yə dəyişiklik edilib.

Adət.az xəber verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron məlumat sistemi sistemine daxil edilən sənədlərin siyahısi artırılib. Belə ki, təbəlyində hərbi-həkim komisiyaları ve həkim-çuş komisiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhədetləndirilməye dair sənədlər üzrə məlumatları təqdim edərək həqiqi hərbi xidmətə (toplantıda) olduğunu zaman "Hərbi qulluqçuların dövlət icbari şəxsi sigortası haqqında" qanununun 5-ci maddəsinin "a", "b", "c" və "ç" bəndlərində nəzərdə tutulmuş həllərlə neticələnməyen xəsər (varaşma, travma, kontuziya) barədə arayışı da təqdim etməli olacaqlar.

## DİN maska ilə bağlı vətəndaşlara müraciət etdi



Piyataxtda koronavirus (COVID-19) infeksiyasının yayılması qarşısında alınması möqsədli infeksiya riski yüksək olan ünvanlarda, ictimai naqliyyatda - metropolitenində, avtobuslarda piyada keçidiyində, nəzarətprofilaktik tədbirlər davam edir.

DİN - Motbuat Xidmətindən Adalet.az-a bildirilib ki, polis tərəfindən metrostansiyalarda, piyada keçidlərində, avtobuslarda tonuffu yolların qoruyan tibbi maskalarдан istifadə etməyən şəxslər profilaktik söhbətlər aparılır, əsaslı bəhənlər gotiron insanlara koronavirus infeksiyasının fosadları və məvcud sanitari-gigiyenik təhlükələri izah olunur. Nazırın Kabinetinin qorarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə omel etməyən şəxslər barəsində inzibati Xətalər Məccəlisində müvafiq maddəsi ilə inzibati tətbiq tədbirləri töbəq olur. Vətəndaşlardan bir dərəxə həqiqi edir ki, infeksiymanın yayılması imkan vermemək üçün karantin rejimi qaydalarına əmlət etsinlər, infeksiya riski olan yerlərdə özlərinin və digər şəxslərin sağlamlıqlarına bigana yanamasınlar.

*Mehman Cəvadoglu*

## Rusiya-Ukrayna müharibəsi və Belarus sindromu

Bax: soh.5

## BƏXTİYAR VAHABZADƏ YAZIRDI

Şairin "Yağışdan sonra" pyesində belə bir yer var. Deyir: "Allah bizi yuxarı qalxınların havasından, aşağı yenenlərin davasından qorusun".

Rusiyannı Ukrayna üzerinde qəlebədə, möglübiyyəti də kiçik dövlətlərin yanında çatlayacaq. Yeni ya havasından, ya da davasından. Deyən, davasından olacaq.



## XANKƏNDİNƏ GƏLƏN NAMİZƏD SEÇKİLƏRDƏ İKİNCİ OLDU

Fransada prezident seçkilərinin ilkin nəticələri məlum olub. Namızədlərdən heç kəs lazım olan səsi toplaya bilmədiyinə görə, məsələ 2-ci tura qalıb.

Həzirki prezident Makron 28 faiz, Xankəndinə sefər gəlmış Le Pen 24 faiz səs toplayıb.

Əger Le Pen seçiləcək deməli, fransızlarla ermənilər qardaş-bacı yox, iki bacı olacaqlar.

## LAVROV MAKRONUN BAYISSINA

deyib ki, yəni Nikol Paşinyanın, narahat olmayıñ, sizi silahlandıracaqı.

Neynen, Aliş? Ukrayna qoyub ki, sizdə silah-sursat qala.



## AFFA BU QƏDƏR KİFLƏNMİŞ ADAMLARI HARDAN TAPIR?



"Sumqayıt" güli kimi komandayı, özü də bir qədər milli komandayı. Tabii ki, Aftandil Hacıyevin vaxtındır. Sonra onu cərəx yerinə hardansa axtarıb tapıb Baqa adlı bir məşqçi getirdilər. O gələndən doqquz oyundur ki, "Sumqayıt" neinki qəlebə, heç-heçə üzünə də hasretlər.

Aydın-axtarıb bir kiflənmiş De Byazını tapıb getirib milli komanda baş məşqçi qoyublar. Cəmi 3-4 stadiyonu olan Maltaya da uduzurur. Amma yek-yeke dənüşmə var.

Adı dilimə yatmayan kiflənmiş bir hakimi də hardansa tapıb getirir. Hakimlər Komitəsinə sedr qoyublar, hakimlərin seviyyəsi de düşüb "Sumqayıt" in günündə.

Əgərdən Yusif Əhmədov adlı bir muzey direktoru vardi. Vaxtı prokuror da işləmişdi, cəx zarafatlı adamıydı, hamiya şəbəde qoşardı. Bir gün çaxanadan yene hamıyla məzələnir. Arif Zöhrabov adında hazırlıocabı bir sovxoq direktori da oturub, büründən qayıtlı ki, Yusif mülüm, muzeyin tərifini bilişən?

- De görüm.

Arif Zöhrabov:

- Yusif mülüm, işlənib işdən çıxmış, kiflənmiş, heç kime lazım olmayan eşyaları yığırıb işlənib işdən çıxmış, kiflənmiş, heç kəsə lazım olmayan bir binaya işlənib işdən çıxmış, heç kəsə lazım olmayan, kiflənmiş bir kılıdı vururlar qapısına, sonra da işlənib işdən çıxmış, kiflənmiş, heç kəsə lazım olmayan bir adamı da qoyular direktör, olur muzey.

İndi AFFA da axtarıb işlənib işdən çıxmış, kiflənmiş, heç kəsə lazım olmayan adamları axtarıb tapıb getirib birini milliye baş məşqçi, birinci Hakimlər Komitəsinə sedr, birinci da "Sumqayıt"ın baş məşqçi qoyub, bu da olur Azərbaycan Futbol Federasiyası.

## Fazıl Mustafa: "Paşinyan etiraf edir ki, Qarabağ Azərbaycanın torpağıdır"

"Paşinyan etiraf edir ki, Qarabağ Azərbaycanın torpağıdır".

Adət.az xəber verir ki, bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Fazıl Mustafa deyib. Deputat qeyd edib ki, Ermenistan parlamenti ilə işimişdir ki, Ərmənistanda işləmək üçün parlamentdə komissiya yaradılmışdır. Vasitoçlular olmadan Ərmənistənə comisiyyəti ilə işləməyə başlamalıydı.



## XANKƏNDİNƏ APTEKİN QABAĞINDA AZƏRBAYCAN BAYRAĞI ASILIB

Saytarda, sosial şəbəkələrdə Azərbaycan Ordusunun sülhənamələrinə nəzarətdən olan hansısa kondö, ya zırvoğlu bayraq səməsi haqqında xəbərlər var.

Müdafiə Nazirliyi ha yazar ki, rosmi olmayan molumatları yasmayan, xeyri yoxdu. Amma onu da deym ki, Müdafiə Nazirliyinin Motbuat Xidməti də gecikir, ona görə yalan baş alıb gedir.

Dedim biniñ do mon yazımı. Ağdamın Evgoli kəndində yaşayış xalam oğlu zəng edib sevin-şəvinə deyir ki, getmişdim Xankəndinə, dərman alıma, aptekin qabığında Azərbaycan bayrağı asılmışdır.

*İrade TUNCAY  
iradetuncay@rambler.ru*



**Qurucusu:**  
Adil Mirbaşiyev

**Gündəlik hüquq qəzeti**

**Qəzet 1990-cı ilin iyulundan çıxır**

**Nº 19 (5956) 16 aprel 2022-ci il**

**Qiyməti 30 qəpik**

# DTX əməliyyat keçirdi



**Aqil Abbas**  
**aqilabbas@rambler.ru**



**QURBAN,  
SAA QURBAN**

## BORIS CONSONUN AYAQQABILARI

Böyük Britaniyanın baş naziri gelib Kiyeva, Zeleniisk ilə görüşüb, şəhəri gəzib və həmisi Ukraynanın yanında olacaqlarını bildirib.

Adət.az xəber verir ki, çıxış zamanı nazir erməni tərəfinin birbərə görüş formatından yayındığını bildirib. "Bir tərəfdən deyirsiniz ki, bir gün bizi münasibətləri normallaşdıracaq, sərhədleri açacaq, amma hələ de İrvanda, Ankarada görüş təşkil etməye casarət etmirsiniz.

Öger siz bizim iki ölkədə bu məsələ ilə bağlı görüş təşkil etməyə casarət etməsəniz, digər məsələlərə necə yanasaqsañız? Buనu qanamaq üçün demirəm, amma ermənilər bir az casarəti olsunlar.

Türkiyədə danışçılar aparmaq istəməyinin sebəbi nedir? Het-ta deyir ki, siz Türkiyəyə gələməsəniz, biz İrvana geleceyik. Ermenilər dedilər ki, üçüncü ölkəde görüşək.

Başa sözü, daha casarətli addımları atımlıdır", - Çavuşoğlu bildirib.

**Çavuşoğlu: "Ermənistən bir az casarətli olsun"**

**BORIS CONSONUN AYAQQABILARI**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**

**YAZICI VE SAVAŞ**












# Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Nº 14 (2288) 16 aprel 2022-ci il



Azərbaycan Respublikasının  
Medianın İnkişafı Agentliyi

## "ERMƏNİSTAN BİZİM PLANLARIMIZI ƏNGƏLLƏYƏ BİLMƏZ"

Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində cari ilin birinci rübüün yekunları hər olunan müşavirə keçirilib. Müşavirədə çəxəş edən Prezident bu ilin birinci rübüün yekunları ilə bağlı birləşdirdi ki, keçən il ölkəmizin həyatında çox eləmatdır bir il olmuşdur. Əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpə işlərinə start vermek idi, eyni zamanda, beynəlxalq müstəvəde yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındır.

"Postmünəqış dövrünün birinci ilin nəticələri deməyə əsas verir ki, qarşısında duran bütün vəzifələr icra edilmişdir. İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ile Şuşa şəhərinin ermənilər tərəfindən dağıdılmamasına dair önemli qərar-qətnamələr qəbul etmişdir və təşkilatın rəhbərliyi azad edilmiş torpaqlara sefərlər etmişlər.

Minsk qrupuna münəqışının həlli üçün verilmiş mandat de-yure qüvvəde olsa da, de-faktō artıq etibarsızlığı bilər. ATƏT de yeni reallıqları tam qəbul edib. Minsk qrupu İkinci Qarabağ mühərbiyəsinə qədər 28 il fealiyyətdə iddi, həmsədə ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə de yuxarıda sofer etmişlər. Neticə de sıfırdır. Bunun sabəbələri de Azərbaycan ictmayıyyətine məlumdur.

Avropa İttifaqı ilə temaslaş mühərbiən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünəqış dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunike "Dağlıq Qarabağ" adı yoxdur. Münəqış həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistən ölkələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirəedilmişdir.



Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 principdən ibarət təklif vermişdir. Ermənistən tərəfi de bu təklife müsbət ya-naşımıdır və Brüssel görüşüne qədər artıq bu açıqlamalar verilmişdir. Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistən Azərbaycana ərazi iddialarından ol eçkir.

30 il ərzində birinci dəfə Azərbaycanın və Ermənistən xərici işlər nazirleri arasında telefon səhəbəti de ol-musdur. Bu təcrübə müsbət qiymətləndirilənlərdir. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalasdırıla-raq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. 3+3 əməkdaşlıq formatının işe düşməsi sevindirici haldır. Azərbaycan beynəlxalq təşkilatlarla yanşı, ənqüsə ölkələrlə de six elaqədədir. Bütün ənqüsə ölkələr yeni, postmünəqış şərealliqlərini qəbul etmişlər və bu da

İkinci Qarabağ mühərbiyəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi

Teyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq. Hərbi məsələlərin həlli üçün nə qədər vəsatit lazımdır, o qədər de vəsatit ayrılaq və ayrılr.

Bölgədə sülhün bərqərə oluması üçün Ermənistən silahlanmasına son qoyulmalıdır. Ermənistən özü-nün silah almağı pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ mühərbiyəsində Ermənistən 4-5 milyard dollarlıq dəyərində hərbi texnikası Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Əger yenidən Ermənistən silahlanmasına pul ayrılaqsa, Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirəcək.

Azərbaycanda postmünəqışə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir. Beynəlxalq ictimaliyat həm siyasi nöqtəyi-nezərdən bu reallıqları qəbul edib, eyni zamanda, bize olan maraq da artıb. Bu maraq investisiya layihelerində öz əksini tapır. Tekə bu ilin üç ayında iki böyük investisiya layihəsi start verildi - berpaolunan enerji üzrə iki elektrik stansiyasının teməli qoyuldu. 470 meqavat gücündən olan stansiyalar xərici investorlar tərəfindən inşa edilir və gəlen il istisnaya verilecək.

Ölkənin iqtisadi göstəriciləriçox müsbətdir. Birinci rübü yekunları, bu regəmlər faktiki olaraq heç bir sərəh ehtiyac qomur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Senaye istehsal sahəsində artım təxminen 4 faizdir, ancaq qeyri-neft senaye istehsalında 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilmesi, neft-qaz sek-

torundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldaçı payının, həm ixracdaçı payının aşağı düşməsi - bütün bular reallıqlardır.

Ölkənin xərici ticaret dövriyyəsi 60 faizdən çox artıb. İxracımı toxmının iki dəfə artıb. Burada neftin artan qiymətləri de nezərə alınmalıdır. Ancaq qeyri-neft ixracımız da kifayət qədər artıb - 45 faiz. Bu da məhz aparlın işlahatlar neticəsində bas vermiş hadisədir. Bir il ərzində xərici borcu təqribən 600 milyon dollarдан çox bir seviyyədən aşağı sala bilmüş. Bu da xərici borcun idarə edilməsi strategiya-sının icrası neticəsində mümkün olmalıdır.

Hər bir dövlət qurumu hökumətin icazəsi olmadan bir manat kredit gö-türə bilmez. Hər götürülen kredit de hökumət tərəfindən təsdiqilən və kreditləri ancaq vacib olan layihələrə cəlb olunmalıdır.

Xərici ticarətin balansı çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5 milyard dollardan çoxdur. Mütəxəssisler onu da bilirlər ki, dünyənin ölkələrindən saldo mənfi-dir. Ölkələr daha çox idxlə edir, neinki ixrac edir. Azərbaycanda isə təkəc üç ayda 5,1 milyard dollar ga-lib. Bizim ixracımız idxlə üstəleyir.

(ardı var)

Həzirlədi:  
Mehriban Cəfərova

AZƏRBAYCAN RESPUBLİKASININ  
MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN  
MALİYYƏ YARDIMI İLƏ



Hələ də özümü gəzirəm  
Allah

Ömür xərcləmişəm, dəstəg məndədir,  
Dördəni sonuram, dərdə oldu bəlin.  
Məndən qəcan varsa, günah məndədir,  
Eləcə özümən küsürəm, Allah.

Qəlibim bir az yuxa, bir az da həlim,  
Yox deyə bilmədim, dərdə oldu bəlin.  
Məna qulaq asmrən xəzəvələm,  
Özüm öz ruzumun küsürəm, Allah.

Özgələr varımı bəls bilişlər.  
Varım başdan aşır, belə bilişlər.  
Qayğım bir okean, elə bilişlər,  
Sevinc ümməndən üzürəm, Allah.

Gözəm nümunənəllər verdim,  
Ömrümü, güməm yollar verdim.  
Vaxtımı çağlıyan sellər verdim,  
İnd bir an üçün ösrəm, Allah.

Sevənin eşqindən qopmağı zülmə,  
Dağ yarib, qayani qopmağı zülmə.  
Adəmən özüñ təpməği zülmə,  
Hələ də özümü gəzirəm, Allah.

Qisəsin alınır hər gün  
qızçıqaz

Gəncə faciəsində hər iki valideynini  
itirmis bir qızçıqazə.

Qalmadı üstündə daha əzəzin,  
Bir evin gur yanın ocağı səndüd.  
Elə bil qar yağıdə baxının sonin,  
Atan da, anan da nağıla döndür.

Kim səni yuxudan oyadər səhər,  
Kim çəkər başına siğal, balaca.  
Yadların alına görün dikişlər,  
Sənə verən olmaz qoşal, balaca.

Baharda qəşidən solan çıxəksən,  
Tökükər üstündə kədər var kimi.  
Ürəkən sevinə bilməyəksən,  
Atəhlə, anahı uşaqlar kimi.

Əzilər ilən tək başı düşmənən,  
Səsənur gecə-gündüz nə dil, nə boğaz.

## Adamin özünü tapmağı zülüm, Hələ də özümü gəzirəm, Allah

Qalmadı daş üstə daşı düşmənini,  
Qisəsin alnır hər gün qızçıqaz.

Ümidin gözüylə boyan sabah,  
Orduñuz bür aza da şanlı olacaq.  
Ömrün səksəkədə keçəçək daha,  
Gördiñün yuxular qanlı olacaq.

Nağlıntı damışram  
özgəyə

Uşub getdin güyin yeddi qatma,  
Su səpildi ocağıma, külümo.

Görəməndim tabutunum altına,  
Mənən deyin bər vədəsiñ ölümdə.

Axi ömür ağaçından nə dərđin?  
Baxan kimdi daha sinan gırğın.

Şirin, şəkar nağılları sevdin,  
Nağılmış danışram özgəyo.

Üzüm güləşən yeddi qatma,  
Tərkəyin yeddi qatma.

Sənəsizlən bunan sonra, ay incim,  
Dolduracaq qəlbiməndəkən boşluğa.

Sevgiylə dolulu ürəyim hələ

Heç kəsin xərçənə dəyər bilmərem,  
Sevgiylə dolulu ürəyim hələ.

Başın çox ağryib, deyər bilmərem,

Namzad ox görməyik kürəyim hələ.

Anam deyirdi, kəmən dəməşen,  
Evi dağlıqın damını dütşen.

İlkin, azəlin bil yeri, torpağı,  
Çoxunu xərçənən, azını saxla.

Əzizə budaqda yaşıyarpagı,  
Solandan sonra da yasını saxla.

Səhr elə, ürəyin səni yoranda,

İlə qarışqan yüklərənən,

Kəsəyə qulaq as, daşla qulaq as.

Adam bir-birina, vəllah uyışmaz,  
Fikirler, duygular tan olmayırlar.

Mənə biri demir, elə şeir yaz,

Dillərdə dolasın san olmayımda.

İnsanlar,  
sizi sevirəm...

Hardadı salam dum-duru verən,

Çıxacaq qarşımı hexabla, sayla.

Mənə bura işgi, buri verən,

Deyib verdiyimden bir az da payla.

Hər kəsin bağımda acşın gül, çiçək,

Hamun gözünən tox istiyərəm.

Sevgiyələ yaranıq qarşı, böyük,

Kifri gəzəldən çox istiyərəm.

Ömrümədə heç kəsi alçaltılmayan,

Ürəkən sevənən yadi, yaxını.

Necə sevəyəmən, uşalmışmaya,

Tanrınmən əhənsən yaradıdı.

Hər gün yox, ağımu gör,

Ürəyim dağ, dağımı gör,

Göl evimi, bağımı gör,

Yolunu sal bıç, bacı.

Üstə

Deyirlər küsəşən olmasın yaman,

Qoyuram günübən yaşamın üstə.

Küsməyim neyldən, bəzən nəhaqdan,

Sayuq su tökürlər aşınmın üstə.

Bütün qəsəbələr qəsəbələr,

İnsanlar qəsəbələr,

İnsanlar qəsəbələr,

İnsanlar qəsəbələr,

İnsanlar qəsəbələr,

İnsanlar qəsəbələr,

İnsanlar qəsəbələr,

İnsanlar qəsəbələr,

İnsanlar qəsəbələr,

İnsanlar qəsəbələr,

İnsanlar qəsəbələr,

İnsanlar qəsəbələr,

İnsanlar qəsəbələr,

İnsanlar qəsəbələr,

İnsanlar qəsəbələr,

İnsanlar qəsəbələr,

İnsanlar qəsəbə

